

# Ulu bir palidin kölgəsi

“Kölgə” ləqəbli zabit, Şəhid kaptan Samir Sabir oğlu Mikayilliya həsr edilmişdir. (1 yanvar 1993-cü il, Ağcabədi rayonu Salmanbəyli kəndi – 9 noyabr 2020-ci il, Şuşa rayonu)

Xəyalımızda bir Ulu palid canlandıraq. Ulu, özü də nə ulu... Budaqları qocaman, qortal qanadları ilə zirvələri fəth etdiyi kimi ətrafa yayılmış palid... 10 milyonun kölgəsinə sığındığı böyük və qədim, qocaman bir palid... Bu palid yer üzünün ən yaşlı palidinin – ulu Türkün kökünə və ətrafa yayılmış budağına bənzəyir. Minilliklər tarixi var və bir günü min aya dəyən neçə-neçə günlər yaşayıb, yaşayır, yaşayacaq bu palid... Bizim bu ulu, bu qədim palidimiz zamanın yerləşdirdiyi bütün maneələrə qarşı dimdik ayaqda olub, o maneələrə özünü sona qədər, layiqincə göstərə bilib. Meşə yanğınlarından da böyük maneələr, əzablar, acılar yaşadı bu palid. Vaxt gəldi, arxasından baltaladılar, vaxt gəldi, kökündən kəsməyə çalışıllar, o balta da cəlladların əllərini qabardıb yara elədi, kəsdi. Və bu palid bir zamanlar fidan ikən ondan qidalanıb böyüyən budaqlarını və qonşu, ona candan yaxın olan ağacları dar günlərində köməyinə çağırıb. Onundar gündündə çəgirdiği budaqları və canından olan qonşu ağaclar o yanğını, o arxadan zərbə endirən namərd baltanı heç nə bilib, o maneələrə qarşı sinə gərib, əzm nümayiş etdiriblər və sonda, bəziləri məcbur olub cəllad baltaşını, cəllad odunu götürübllər. Lakin qisas oduyla yanan, candan olan qonşu ağaclar sona qədər tutunublar, sona qədər ayaqda qalıblar və onların üzərinə gələn hər maneəni asanlıqla dəf ediblər. Budaqları qırılmış, gövdəsi zədələnmiş bu ağaclar palida layiq olan ağaclar olublar. Onlar həmişə seçiliblər. Həm gözəlliklərinə görə, həm də əzmlərinə, dözümlərinə, gözlərinin önünde məğrur-məğrur dikələn uca palida sevgilərinə görə... Bəzi ağaclar da həmişə bu ağaclarla köks ötürüblər. Zaman-zaman bu ağaclar bizim Ulu palidimizə özünü dəst kimi göstərməklə daldada düşməncilik edib, düşmən olub, kənardan və içlərindən bu qoca palidi içindən yeyiblər...

Aman Allah! Düşündükcə heyrətlənir, dəhşətə gəlirsən... Dəhşətə ona görə gəlirsən ki, bu palid nə çətinliklərlə üzləşib, nələr görüb belə.. Və heyrətlənirsən ona görə ki, bu palid



nələr görmeyinə baxmayaraq dimdik ayaqda olub, ayaqdadır, ayaqda olacaq... Cənki bu palidin özünə layiq, böyüdənə, yetirənə sevgi ilə yoğurdugu budaqları və ağacları var... Bu budaqlar və ağaclar əsl qəhrəmanlıq nümunəsi olublar... Xəzif bir yelə hazırlıqlı olublar, güclü, dağidici qasırğa günlərində yerlərində belə tərpənməyiblər... Güclü qasırğalardan ağaç-ağaca aşan zaman bu ağaclar palidi qoruyuru və Ulu palid sərt şəkildə qasırğaya qarşı mücadiləsini davam etdirirdi. Qocaman palid bu mücadilədə hələ də dözümlü və qalibdirlər, qırılan, aşan və qısam alan, ona yaxın ağacların və budaqlarının sayəsindədir...

Bu ağaclar yeni fidanlara ilham verir... O fidanlar ki böyüyəcək, böyüyəcək, bu torpağın dərinliklərinə kök salıb bərkivəcək, suyunu içib böyüyəcək və ağaç olub bu Ulu palidi qoruyacaq...

Bəzi məsələlər barədə söz açdıq, bəs bu Ulu palidin kölgəsi? Bundan hələ söz açmamışıq. Bu Ulu palidin kölgəsi ən isti günlərdə, hətta səhrani xatırladan yandırıcı günlərdə canlıları, insanları elə özünə çəkər ki, yandırıcı istini heç hiss etməzsən. Hətta hər yanın sərinlik olar və sərinlikdən feyziyab olarsan, sərinlikdən ləzzət alarsan. Və bu Ulu palidin kölgəsi olmasa, gündeşin nəfəs kəsən istisi, odu bizi yandırdı. Palidin budaqlarının və gövdəsinin kölgəsinin müqaviməti olmadan o od bir anda bizi, kölgəyə pənah getmiş bütün canlıları kül edərdi. Və ağaclarla odun mübarizəsi çətinləşərdi.

O palid nədirse, o ağaclar nədirse, o kölgə də odur! Onun məqsədi, məramı Ulu palidinə və Ulu palidin yerləşdiyi qartal şəkilli əraziyə xidmət və azığın düşmənlərə nifrətdi!

Bu dəfə bəhs olunan bir Şəhidimiz də bu Ulu Palidin kölgəsi idi. Bu palid kölgəsi Şəhid oldu, lakin bu oda, bu alovə təslim olmadı. Alovlar ölkəsinin, küləklər şəhərinin palidinin ağacları bu kölgənin qisasını tez aldılar. O, öz yerində əvəzsiz idi, lakin yeri boş qalmadı, qalsa idi, palid kölgəsiz qalardı. “2907 Dastan” Şəhidimizdən sadəcə bir dastanı, lakin uzunlardan uzun bir dastanı olan Şəhidimizdən söz açacaqıq... Bu Şəhidimiz “Kölgə” ləqəbli xüsusi təyinatlımız, kapitan Mikayilli Samir Sabir oğludur!

Samir Mikayilli 1 yanvar 1993-cü ildə bizi Qarabağa aparan yoluñ üzərində olan rayon, Azərbaycanımızın dilbər guşələrindən biri olan Ağcabədi rayonunun Salmanbəyli kəndində ana-dan olmuşdur. O, uşaq yaşlarından belə yoğrulmuşdu: ailəsinə, yurduna, elinə, obasına sadıq biri kimi. Onun xəmiri görkəmli şair Almas İldırımın dediyi kimi göz yaşı ilə yoğrulmuşdu həm də. Cənki onun doğulduğu il Qarabağ mühəribəsinin qanlı-qadəli, şəhidli-qaçqınlı, işgallı-talanlı vaxtlarına təsadüf edirdi. Ulu palidin sınandığı vaxtlara... O vaxtlar ki Ulu palid kökündən çıxardılırdı. Son həddə Ulu palidin bir yetirməsi – Ulu Öndər Heydər Əliyev bu xalqı xilas etdi. Ulu Palidin budaqları yanıb-ütülsə də kökü yerində qaldı. İndi Öndərin xilas etdiyi Ulu palidi qorumaq qalırdı. Bu palidin qorunması kimi çətin bir iş artıq yeni nəsilə tapşırılırdı. Nəsillər kəsilmədən Öndər xilas etdi bu xalqı. Şəhid ağaclar çoxaldıqca, körpə fidanlar da böyüür, boy atır, çoxalır. Bu saysız-hesabsız fidanlardan birinə də Samir Mikayilli fidanı deyilirdi. O, bizi Qarabağa aparan bir eldə, bir obada ekilmişdi. Onun üzərinə düşən ən ali və müqəddəs vəzifə bizi Qarabağa aparmaq idi!

**(Davamı var)**

**Sevindik Nəsiboğlu**  
**8-ci sinif şagirdi, şair-publisist,**  
**AJB-nin üzvü**  
**19.08.2021**